

## Mütəmadi verilən suallar

### 1. HTP nədir ?

- Hökumətlərarası müqavilələr çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının xaricdə təhsili digər ölkələrin Azərbaycan vətəndaşları üçün və ya qarşılıqlı olaraq, ayrılan təqaüd yerləri üzrə həyata keçirilir.

### 2. HTP çərçivəsində hansı təqaüd proqramları təklif olunur ?

- Hazırda Çin, Latviya, Macarıstan, Qazaxıstan, Rumıniya, Rusiya, Tacikistan kimi ölkələr üzrə təhsilin müxtəlif səviyyələrində HTP təqaüd proqramları aktivdir.

### 3. HTP çərçivəsində təklif olunan təqaüd proqramları və elanlar barədə məlumatı necə əldə edə bilərəm ?

- Təklif olunan təqaüd proqramları barədə HTP internet səhifənin müvafiq [elanlar](#) bölməsindən ətraflı məlumat əldə etməyiniz mümkündür. Bununla yanaşı, hər bir təqaüd proqramına dair elan əsas səhifənin [xəbərlər](#) bölməsində dərc olunur.

### 4. Müsahibə mərhələsi necə həyata keçirilir ?

- Müsahibə mərhələsində iştirak üçün əsas meyarlar barədə [buradan](#) tanış olmağınız mümkündür.

### 5. HTP tələbələrinin illik qeydiyyatı necə həyata keçirilir ?

- Illik qeydiyyat barədə ətraflı məlumatı [buradan](#) əldə etməyiniz mümkündür.

### 6. HTP ilə bağlı suallar yarandığı təqdirdə kiminlə əlaqə saxlamalıyam ?

- Sizde sual doğuran məsələlərlə bağlı [htpinfo@edu.gov.az](mailto:htpinfo@edu.gov.az) elektron poçt ünvanına yazmağınız xahiş olunur.

### 7. Müraciət üçün tələb olunan sənədlərdən bəzilərinin ingilis dilində və notariat qaydada təsdiqi istənilir. Sənədlərin (diplom və əlavəsi, hərbi bilet) əslini olduğu kimi skan edib göndərsəm, tərcümə və təsdiqli formasını isə müsahibəyə gələrkən özümlə gətirmək mümkündür?

- Xeyr, bu mümkün deyil. Sənədlərin müvafiq qaydada göndərilməsi vacibdir. Sənədləri natamam olan və ya tələb olunan formada göndərilməyən ərizəçinin müraciəti barədə rəyin verilməsi mümkün olmayacaq və bu haqda məlumat verilməyəcəkdir.

### 8. Müraciət edərkən DİM (TQDK) balımı təsdiqləyən arayışa ehtiyac var ?

- Xeyr, DİM balınızı sistemdə yazmağınız kifayətdir.

**9. Təqdim etməli olduğum sənədlər arasında qeyd olunan tövsiyə məktubu necə olmalıdır?**

- Namizədlər tövsiyə məktublarını istəkləri üzrə iş yerlərindən və (və yaxud) təhsil aldıkları/məzun olduqları təhsil müəssisələrindən ala bilərlər. Məktublar imza və möhürlü təqdim olunmalıdır.

**10. Tədqiqat işinin planı dedikdə nə nəzərdə tutulur?**

- Bakalavriat səviyyəsi üçün müraciət edənlər - təhsil alacağınız ixtisasla bağlı məqsəd və gözləntiləriniz haqqında minimum 500 sözdən ibarət qısa xülasə;
- Magistratura və doktorantura səviyyələri üçün müraciət edənlər - təhsil alacağınız ixtisasla bağlı tədqiq edəcəyiniz mövzu və məqsəd və gözləntiləriniz barədə minimum 800 sözdən ibarət qısa xülasə.

**11. Hal-hazırda 4-cü kurs tələbəsi olduğum üçün diplom təqdim edə bilməyəcəyəm. Hansı sənədlər əsasında müraciət edə bilərəm?**

- Hazırda təhsil aldığınız ali məktəb tərəfindən verilmiş **təhsil aldığınıza dair arayış** (qəbul olunduğunuz və məzun olacağınız tarix göstərilməklə) **və transkripti (fənlər üzrə akademik göstəricilər)** təqdim etməklə siz müsabiqədə iştirak edə bilərsiniz (ingilis dilində).

**12. Hərbi xidmətə çağırışdan möhlət hüququnu təsdiq edən sənəd və ya hərbi bileti təqdim etməliyəm?**

- Eyni təhsil səviyyəsi üzrə ikinci dəfə təhsil almaq istəyən namizədlər hərbi xidmətə çağırışdan möhlət hüququnu təsdiq edən sənəd və ya hərbi biletin notariat qaydada təsdiq olunmuş surətini təqdim etməlidirlər.

**13. Mən bakalavriat təhsilimi İqtisadiyyat/Mühəndislik/İnformasiya texnologiyaları və s. ixtisası üzrə almışam. Magistratura təhsil səviyyəsi üzrə hansı ixtisasa müraciət edə bilərəm?**

- Bakalavriatdan sonrakı təhsil səviyyələrinə müraciət edən iddiaçıların ali təhsil haqqında diplom üzrə ixtisası xaricdə oxumaq üçün seçdiyi hər 3 ixtisasa uyğun olmalıdır. Bunun üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 iyun 2011-ci il tarixli, 95 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) təsnifatı"nda öz ixtisas qrupunuza uyğun olan ixtisası seçə bilərsiniz.

**14. Tələbəyə hərbi xidmətdən möhlət hüququ verilirmi?**

- "Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikası Qanunu"nın 21.1.5-ci bəndinə əsasən, xarici ölkələrdə əyani təhsil alma formasında təhsil alanlara ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələrində, tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək çağırışa möhlət verilir.
- Lakin eyni təhsil səviyyəsi üzrə ikinci dəfə müraciət edən şəxslər hərbi bilet və ya hərbi xidmətdən möhlət hüququnu əks etdirən sənədi təqdim

etməlidirlər.

**15. Mən bir akademik ildə iki fərqli ölkənin təqaüd proqramına müraciət edə bilərəm?**

- Namizədlər, bir akademik ildə ilkin seçimi Təhsil Nazirliyi tərəfindən aparılan yalnız bir ölkənin təqaüd proqramına müraciət edə bilirlər. Bu qayda yalnız müvafiq təqaüd proqramının müsahibə mərhələsinə buraxılmış şəxslərə şamil edilir.

**ÇİN HTP barədə mütəmadi verilən suallar barədə [buradan](#) tanış olmağınız mümkündür.**

**Macarıstan HTP barədə mütəmadi verilən suallar barədə [buradan](#) tanış olmağınız mümkündür.**